



Əntiqə Rəşid

I hissə

Bu günden başlayaraq, Vətən Müharibəsində gördüğüm ən xırda depalları belə unutmadan xatirələrimi yazacağam... Uzak zaman deyil... Şahidlərimin hamısı sağdı. Onların şahidliyi ilə 10 noyabra qədər silsilə yazımı oxuyarsınız! Yazılarımda başlıqlar dəyişsə de silsilənin adı "Sevgilim Vətən!" olacaq

Tale yazım

Mən qarabağlıyam! Qafqazın Xorasimasi deyilən Ağdam rayonundan, Baş Qərvənd kəndindən... Uşaqlığım, yeniyetməliyim, ilk gənclik çağım orda keçib. 1989-cu ildə Bərdə Kənd Təsərrüfatı Texnikumunun tələbəsi olanda Azərbaycanı ağıuşuna almış mitinqlərə qatıldım. Sovet imperiya-sından qurtulmaq üçün mücadilə edənlərin sırasına girdim! Ruhumda imperializmə qarşı bir nifret vardi, onu meydanlarda ""rədd olsun imperializm, rədd olsun əsərət" deyə bağıranda sakitləşirdim... Qarabağıma uzanan naməhrəm əllər - erməni-rus birləşməsinə etiraz edirdim...

1990-ci il yanvar hadisələrində həyatımın ən böyük faciəsinə şahid oldum! Sovet rejimi, işgalçı rus əsgəri neç bir səbəb göstərmədən xalqımı kütləvi olaraq qətlinə fərman verdi, ağır artilleriyadan - tanklardan atəş açaraq, tırtılları altına salaraq məhv edirdi.. Yaşadığım ilk böyük faciə..

Amma bilmirdim ki, qarşıda ondan da qanlı olaylara şahid olacağam, ondan da böyük dehşətlər görəcəyim...

Ağdam Qarabağın mərkəzi idi. Torpağımızda, Azərbaycanın ürəyinin başı olan Qarabağımızda yaşamağa yer verdiyimiz nankor ermənilər Xocalıda, Kərkicahanda, Qardağlıda, Başlıbeldə faciələr, soyqırımı, yerli əhaliyə dehşətlər yaşadandən düşməndən qaçan soydaşlarımız Ağdamda pənah getirildilər və o vaxt soydaşlarının başına gələn faciələri eləcəz göz yaşları ilə yaşadımlı. Bir də

Nifret etdiyim qədər sevdiyim müharibə!

kəndimizdən müharibəyə qələbə əzmi ilə gedən gənclərin tabutda qayıtmağı asta-asta anladırdı, yaşadırdı mənə müharibənin nə olduğunu.

Havadarlarının köməkliyi ilə Ağdamı da, bizim balaca kəndimizi də ağır artilleriyadan atəş tutan erməni artıq rayonumuzun 2-3 km-də hazır dayanmışdı... Düz 1992-ci ilin sentyabrından rayonumuzun mərkəzi də, digər kəndlərimiz də intensiv atəşlərə hədəf olurdu. Atəş zamanı zırzəmilərdə gizlənirdik atəş dayanandan sonra çıxıb camaat olaraq bir-birimiz axtarırdıq, macal tapıb gizlənə bilməyənlərin, atəş altında parça-tikə olanların hissələrini bir yerə yiğirdiq. Elə olurdu ki, parçalanmış bədənin bəzi əzalarını ağacların budaqlarında ilişib qaldığı 4-5 gündən sonra fərq edirdik... Ağlaya -ağlaya onu ağacdan endirmək, harasa bir yerə basdırmaq da yazılmışdı o vaxt ki, gəncliyin alına.

Kəndimizə hüzn, ümidsizlik, göz yaşları, hər kəsin qəlbina isə düşmənə qarşı nifret hakim olmuşdu. 1994-cü ilin 26 aprelində bizim kəndimiz də işğal olundu, igitlərimiz şəhid, günahsız qız-gelinlər, xəstə, yaşılı adamların bir çoxu mərmilərin qurbanı oldu, camaatımız pərən-pərən düşdü. Əvvəller Cəfərin batalyonunda fəaliyyət göstərən döyüşçü qardaşım, evimizin yeganə çırığı ordudan tərxis olandan sonra yol qəzasında faciəli şəkilde həlak oldu.

Kəndimizi ermənilər işğal etməsəydi qardaşımın da, mənim də atamında işi vardi, çörəyi vardi. Köçküncülükdə ailəmizə çörək qazanmaq üçün yola çıxmışdı.

23 yaşı vardi qardaşımın və atam o dərədə dözmədi, xəstə düşdü, bir müddət sonra isə.. sizlərə ömr... Müharibə məni qardaşsız, atasız buraxdı.Bacım, anam, mən... müharibənin döydüyü bir ailə...

Bax, elə o illərdən, daha dəqiq 1989-cu ildən içimdə düşmənə qarşı bir nifret alovlandı. Qarşışılınmaz nifret! Düz 30 il o nifret məni korunkorun, zerrə -zerrə yandırıb ya-xıb. 1989-cu ildən bu gün kügünə qədər elə hey gördüğüm, şahidi oldu-

ğum faciələri qələmə alıram... Ömrümüz yurdumun gözəlliklərini vəsf etməyə, eyni zamanda onun yaralarını, faciələrini, itkilərini, dərdini, kədərini, şəhidini, yaralı əsgərini, dərdli köçkü-nünü, evinə dönmək arzusu ilə qəriblikdə can vermək istəməyən yaşılsının- qocasının son kəlmələrini düz 30 ildir göz yaşımla yazıram... Bitmir ki, bitmir.

2018-cu il sosial şəbəkədə paylaşım: Ən böyük arzum müharibə ol-sun istəyirəm. Top - alazan atmaqdan başın çıxmır, amma kazarma süpürərəm, əsgərlərimizin paltaın yu-yaram, yaralılara qulluqcu olaram... Nolar müharibə qərarı verin.

2019-cu il sosial şəbəkədə paylaşım: Mən kəndimizi istəyirəm, evimi-zı istəyirəm, həyətimizdəki tut ağacının altını istəyirəm. Atam, dayım, əmim kimi qəriblikdə ölmək istəm-i-rəm, öz evimizdə ölmək isteyirəm, verin mənim kəndimi

2020-ci ilin yayı: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmetinə könüllü yazıldım. İçimdəki alovu söndürməyə məqam gözləyirdim. Göydə Allah yerdə Ali Baş Komandan o məqamı mənə verdi.

27 sentyabr bazar günü - artıq Vətən uğrunda müqəddəs müharibə başlamışdı. Həmin günü bir tə-hər, ürək çırpıntıları ilə evdə var- gəl etməklə, yumruğumu divara vurmaqla keçirdim.. Amma yol çanta-mı yiğib hazırlamağı unutmadım. Səhər tezdən iş yerimə, fəaliyyət göstərdiyim "Ədalət" qəzetinə get-dim. Bir başa qəzeti rəhbəri, mil-lət vəkili Aqil Abbasın otağına daxil oldum.

-Aqil müəllim, mən də müharibəyə getmək istəyirəm.. Xahiş edirəm mə-nə icazə sənədi verin. Gedim orda həm də peşə fəaliyyətimi davam etdi-rim.

Aqil müəllim əvvəl üzümə bir xeyli baxdı. Nə fikirləşdi, bilmirəm, həyatımı, başıma gələnləri bildiyi üçün bəlkə də içində mənə yazılı da gəldi. Asta-asta məni fikrimdən yayındırma-ğşa çalışdı:

-A qızım, evdə yaşılı anan var gözü-nə sənə dikib, azyaşlı balan var, o da gözün sənə tikib, I Qarabağ müharibə-

bəsində yaralanmış, əlil olmuş qazin var, hamısı sənin yükündü, onları qo-yub hara gedirsən... Elə o qazımızə xidmət etmək. Vətənə xidmətdi... Məncə, getmə.. Başına bir iş gələr...

-Aqil müəllim onsuzda gedəcəm. Qəti fikrimdi! Amma dedim sizdən icazə alım... İcazə vermirsiniz ki?????

Aqil müəllim yenə də diqqətle üzümə baxdı. Yenə də bilmirəm fikrindən nələr keçdi.. Bəlkə də fikirləşdi ki, görən hansı sözü tapıb desəm bu dəli qız qayıdış evində oturar. Hiss elədim duruxmasından... Yenə astaca dedim: Onsuzda gedəcəm!

Mənim o piçılıt ile dediyim söz de-yəsən Aqil müəllimin inadın qıra bildi. Kövrəldi, Kövrəlmeyin arasında gü-lümsədi. Kövrəlməklə gülümsəmək bir-birinə qarışdı:

-Görürəm səni yoldan döndəmək mümkün deyil.. Sabah sənədlər terminala oturacaq, narahat olma..

Əlini cibinə salıb, mənə cib xərcli-yi də verdi.

"Aha, Aqil Abbası yola gətirdim" Sevindiyimdən "sağ olun" deməyi də yaddan çıxarddım. Otaqdan ildırım sü-rətiyinə çıxdım.. Qalırkı ikinci manə - Anam

Eve gəldim. Çantam hazır idi.. Di-ğer lazımlı şeyləridə yığmalıydım

Anam : Bala, arvad xeylağışan utanmırısan, gedib girəssən kişilərin içinə... ayib deyil?(ucadan gülürem, arvad anlaysıb ki, birinci variant keç-mədi). Bala, sendən başqa balam yoxdu ki, cinazama yiye dursun..

- Maa, ölməmişdən əvvəl zəng edərsən xaricdəki qızın gələr..(hami-miz gülürük, Və bu variantda keçmə-di)

Tam hazırlam. Yola çıxıram. Anamın göz yaşlarını görməzdən gəlirəm, Mən görməzdən gəldikcə o səsin ucaldaraq ağlayır. Nənəsinin ağlama-sına kövrələn 9 yaşılı Rəşid də ağlayır. Həyat yoldaşım yəqin ki, müharibənin nə demək olduğunu acı təcrübəsində anladıgı üçün kövrəlib və susub...

Qərərim qətidir. Heç nə olmamış kimi hər biri ilə görüşüb, qapıdan çıxıram..

(Ardı olacaq)